

# Qubaya bir gələn bir də gəlmək istəyir

Bu yayın arxada qalan vaxtında havalar necə deyərlər, qeyri-sabit keçdi. Belə ki, çox isti günlər arada növbəsini yağışa-yağmura, küləyə verdi. Ancaq ularımızın öyüdüdür ki, heç bir havaya "pisdir" deməzlər. Bunu hər gün Qubaya təşrif buyuran çoxsaylı yerli və xarici turistlərin əhvali-ruhiyyəsində də görmək olar.

Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərətutan bu əsrarəngiz bölgəmizə ilin bütün fəsillərində səyahətə gələn minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Bu yay başlayandan bəri də paytaxtdan şimal istiqamətində istirahətə yollanan insanlar dağlarda və dərələrdə, tarixi qədim dövrə gedib çıxan yaşayış məskənlərində gəzib dolaşırlar. Cəxələr da buraya təkrar yolu düşənlərdir. Çünkü Qubaya bir dəfə gələn sanki ovsunlanır və bu füsunkar diyara yənə qayıdır. Bunun başlıca səbəblərindən biri ölkəmizdə turizmin inkişafı üçün geniş imkanların açılmasıdır. Sahənin inkişafına dövlət qayğısı onun daha da iri miqyasda genişlənməsini təmin edir.

Zəngin flora və faunaya, özünəməxsus təbiətə malik Quba bütün dövrlərdə qonaqlarını heyran edən məkan olسا da, insanların maraqla axışlığı turizm bölgəsinə son illərdə əvvələrdir. Paytaxtdan gəlib rayonun ərazisinə çatdıqda yolun sağındakı və solundakı mənzərələr insani valeh edir. Dağ kəndləri turist-



ləri xüsusilə özünə çəkir. Odur ki, Qubada əsasən dağ, kənd, çadır turizminin geniş yer alması təsadüfi deyil.

Turistlərin əsas marşrutlarından biri Xinalıq istiqamətindədir. Bu məkana turist axınıni Xinalığın tarixi, qədim yaşayış məskənlərinin inkişafı qalması şərtləndirir. Əvvəllər kəndin yolu təmirət ididir. Prezident İlham Əliyevin tapşırığı ilə Xinalığa gedən yol demək olar ki, yenidən tikildi. Eyni zamanda ətraf kəndlərə də yol çəkildi. Bu gün həmin kəndlərdə yeni turizm ənənələri yaradılır.

Haput, Qızı, Cek, Afurca, Gültəpə, Nügədi və digər kəndlərdə əsasən kənd turizmi genişlənir. May ayının axıralarından başlayaraq həmin kəndlərin ərazilərində yerləşən evlərin çoxu turistlər tərefindən kirayə edilir. Təkcə Gültəpə kəndinə çəkilən yolda indi aramsız olaraq maşınlar şütyür. Yerli sakinlər bildirirlər ki, 170 evi olan kəndin yarısında turistlər qonaqlanırlar. Bu da kənd sakinlərinin ailə büdcəsinə dəstəkdir. Hər gün bu kəndlərin mənzərələrini seyr edən, tarixi, etnoqrafiyası ilə maraqlanan neçə-necə turiste rast gəlmək mümkündür. Cəxələr isti yay günlərində iri qayaların, daş parçalarının yaxınlığında gəzib dolaşmaqdan yorulmur. Çadırda qalmağı özlərinə adrenalin sayanlar da az deyil.

Bu bölgədəki kəndlər qədim qalaları, tarix-mədəniyyət abidələri ilə də məşhurdur. Xalçaçılıq, misqərlilik sənətləri davam etdirilir. Rayona gələn səyahət həvəskarları arasında bütün bunlara maraqlı göstərənlər də var. Səfər zamanı onlar hətta xalçaçılara yaxınlaşır və

bəziləri xana arxasına keçərək öz ilmələrini də vurmaqdan zövq alırlar.

Beləliklə, istirahət və gəzinti üçün seçim boldur. Turistlərə bir sıra marşrutlar təklif olunur. Əsas olaraq Xinalıq götürülsə də, Qızı, Qəçrəş marşrutları da cəlbedicidir. Son illərdə Qonaqkənd istiqamətində yolların təmiri bu ərazilərdə də turist artımına səbəb olub. Eyni zamanda səfəli Möhüç, Tülər, Yenikənd kimi dağ kəndləri də yeni turist marşrutuna çevrilər. Təxmini hesablamalara görə, son aylarda Qubaya gələn turistlərin sayı 35 mindən çoxdur.

Qubada hotel turizmi də inkişaf etməkdədir. Bunu istifadəyə verilən hotel və SPA mərkəzlərində istirahət edənlərin sayının xeyli artması da göstərir.

Saysız-hesabsız təamlarla zəngin olan, turistlərə səliqəlli şəkildə təqdim edilən Quba mətbəxinin isə yeri bambəş-qadır. Bir çox istirahət mərkəzlərinin özlərinin hazırladıqları təamlar da var ki, bu da turistlər tərefindən xoş qarşılanır və şifari olunur. Hazırda menyuya hətta dünya ölkələrinin mətbəxindən bəzi nümunələr də daxil edilib.

Multikultural dəyərlərin hörmətlə qorunduğu Qubada azsaylı xalqların nümayəndələri də yaşayırlar. Tat, yəhudİ, ləzgi, Ahiska türklərinin mədəniyyəti turizm sektorу üçün yeni möqamlar açıb. Onların tarixi kökləri ilə maraqlanan turistlər ilk növbədə Qubaya üz tuturlar.

Turistlərin böyük hissəsi Quba Memorial Soyqırımı Kompleksini ziyarət edir. Burada onlara beş dildə hazırlanmış kitablar paylanır. Bunaqla da səyahətçilər Azərbaycanda zaman-zaman törədilən soyqırımları, vəhşiliklər haqqında dəqiq məlumat əldə edirlər. Soyqırımı kompleksi azərbaycanlılara qarşı törədilən qətlərin canlı tarixidir.

İnformasiya texnologiyalarının inkişaf etdiyi indiki dövrdə hər bir turist istirahət etdiyi yerdə özünün yaşadığını şəhərə, rayona, yaxud ölkəyə xeyli maraqlı məlumat apara bilir. Şəkil, video və s. səfərdən yadigar qalır və turistlər onları təbii ki, öz çevrələrindəki insanlara göstərirlər. Beləliklə, həmin qohum və tənışlər da növbəti istirahətlərinə planlaşdırarkən elə Qubanı seçirlər.

**Akif ƏLİYEV,  
"Azərbaycan"**